

*Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.*

## (ƏLİ İMRAN SURƏSİ 171)

**Onun üzündə izaholunmaz bir təbəssüm və bir o qədər də ürəyə sərinlik gətirən həssas baxışları vardı. Doğulduğu torpağın ətrini, suyunun saflığını, havasının təmizliyini-damışığında, ifadə tərzində, bir də yerişində duymaq olurdu...**

Vətən müharibəsi hamımızı bir yumruq altında birləşdirdi. Bu "Dəmir yumruq" idi. Bu yumruğu nə aqmaq olardı, nə sixmaq, nə də ezmək. Çünkü bu yumruğun sahibləri öz mərdliyi, qorxmazlığı, cəsarəti ilə sanki seçilmişlərdən idilər. Belə mərd, qorxmaz, cəsaretlə seçilmişlərdən biri də Xüsusi Təyinatlı snay-

ci ilin yanварında hərbi xidmətə çağrılır. 2014-cü ildə müddətdən artıq hərbi qulluq etmək üçün müraciət edir və qəbul olunur. Tovuz rayonunda xidmətə başlayır. Xidmətdə fərqləndiyinə görə Polad Həşimov onu öz yarına, Şəmkir korpusuna göterir. Cavid Xüsusi Təyinatlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil olaraq kursu müvəffəqiyyətlə bitirir. Hərbi peşəkerləğinə görə dəfələrlə sertifikatlar alıb. O silahları yaxşı tanımağı və onlardan sərrast atəş açmağı ilə seçilib. Türkiyədə snayper kursu keçən Cavid öz bilik və bacarıqlarını xeyli təkmiləşdirir. Snayper təlimatçısı kimi bir çox təltiflərə layiq görülür, dəfələrlə "ən yaxşı snayper" fəxri fərmanına layiq görülür. Belarusda "Hərbi idman oyunları və snayper" beynəlxalq yarışlarında iştirak edib. 2019-cu ildə həmin yarışda iyirmi bir ölkə iştirakçıları arasında komanda hesabında ikinci, fərdi yarışda birinci yeri tutub. Yarışdan qayıt-

## Cavid haqqında kitablar yazılacaq,

*filmlər çəkiləcək, o bu xalqın yaddaşında qəhrəman, igit, vətənpərvər bir şəxsiyyət kimi yaşayacaq. Bu onun haqqıdır. O Tanrıının dərgahında ən yüksək mərtəbədə özünü yer tapıb. Bütün bunu biliyik. Həm də bilirik ki, Cavid kimi oğullar olmazdı, örnəkdi, nümunədi, fəxrdi, qururdı...*

Mühəribə vahiməli, adı belə göz yaşlarını xatırladan, ayrlığı, itkini göstərən, həm də gələcəyi müəyyən edən bir prosesdir.

## Mühəribənin fəlsəfəsi

*daha ağırdı. Ümumi yanaşması isə terminlərlə ifadə olunan bir zərurət anlamına gəlir... Bu zərurətdə isə Cavid Hüseynov kimi*

# Polad Həşimovun öz qol saatını hədiyyə etdiyi şəhidimiz Cavid Hüseynov

per, Vətən müharibəsi şəhidi Cavid Hüseynov idi.

### Haqqında yazmaq

*nə qədər çətindirsə, bir o qədər qürurlu və fərəhli bir işdi. Çünkü haqqında yazdığını və düşüncələrini paylaşıdırın insan adı bir insan deyil. O, öz adını və ömrünü ən uca zirvəyə daşıyan və o zirvədən böyük sevinclə baxan bir qəhrəmandı. Qəhrəmanlar isə əbədiyyət deməkdir. Həm bu dünyanan, həm də o dünyanan əbədi imzaları...*

Hələ torpaqlarımız işğaldan azad olunmadı, hələ yaralarımızı sağalmamış, hələ yurd həsrəti, dəş hesrəti bitməmişdi. Cavid öz ömrünü bu həsrətin bitməsi namına, yurda, torpağa, daşa, qayaya, dağa qovuşmaq eşqi ilə hərb sənətinə bağışladı. O bizim üçün, o gələcək üçün, o sevgi, sülh və aydın sabahlar üçün doğdu, böyüdü və bu amalla ən uca zirvəyə çatdı.

İyul döyüslərindən qabaq Tovuzda- məzuniyyətdə idim. Döyüslər baş verən ərəfələrdə həmin bölgəyə gedib, hadisələri yaxından izləmək istəyirdim. İnsanların ruhunu, alovunu və qisas yanğını görüb həyecanlanırdım. Çox fərqli hissələr idi. O hissələri yaşamaq həqiqətən gözəldi...

### Cavid Hüseynov

*da həmin döneni öz müqəddəs işində narahatlıq və həyəcan hissi ilə keçirirdi. Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəhid olması onu bərk sarsılmışdı. O, içindəki ağruları və azabları tezliklə döyüşdə səngətəyi və rahatlanmayı arzulayırdu. Belə də olud. O həm daxili iştirablarına son qoydu, həm də bizim ağrılarımıza götürdü. Ancaq özü bu gün göylərdədi, o həmişə göylərdə olacaq, o bayraqı uğrunda qalxdığı zirvədən bizi baxacaq. Bu onun dünyaya gəlmişindən bəri həyata keçirdiyi missiyadı...*

Cavidin qısa, amma şərəflə, bir insanın siğdırıcı bilməyəcəyi bu qədər faydalı və gərəkli vətəndaş ömrünə baxıram. Baxdıqca həm sevinir, həm də kövrəlirəm...

1993-cü ildə Tovuz rayonun Alakol kəndində dünyaya göz açan Cavid ailədə bir qardaş, iki bacı olublar. O anadan olanda atası Hümbət Hüseynov Birinci Qarabağ döyüslərində könüllü olaraq döyüşürdü. Cavid 2012-



dişdən sonra Polad Həşimov onu qəbul edir və öz qol saatını ona bağışlayır. 2018-ci ildə Cavid Hüseynov "Azərbaycan Ordusu-100" medalı ilə təltif edilib.

### Vətən müharibəsi başlayanda

*Cavid ən qızgın döyüş bölgələrində iştirak edərək, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Onun snayper kimi bacarığı və peşəkarlığı bir çox döyüslərdə həllədici rol oynayır. Döyüş yoldaşları onun məhv etdiyi düşmən sayını ümumən döyüş yoldaşları arasında ən çox olduğunu və bununla da düşmənə sardıcı zərbənin vurulduğunu söyləyirdilər...*

Cavidin döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Ləçin, Qubadlı və digər ərazilərdən keçib.

O, həmin müqəddəs yurd yerlərimizi işğaldan azad etdikcə xoşbəxt olub. Onun xoşbəxtılığı Günəş kimi üzündə parlayıb, ətrafına işıq saçıb.

Cavid bir Vətən aşığı, bir torpaq sevdalısı idi. Ona görə də hər alınan torpaqda, hər qarışda onun gözləri yaşarır, ürəyi daha bərk döyüñürdü...

Necə oğullar gedir, necə ürekler gedir, bu yurdu, bu torpağı yaşatmaq üçün... Bu gün Cavid kimi yurdunu, elini, obasını yaşatmaq üçün canından keçənlərin xatırəsi ən uca, ən ali, ən mötəbər məqama aiddir. Bu ucalıq o qədər xüsusi və önəmlidir ki, biz nə qədər yazaq da, nə qədər danışsaq da, nə qədər araşdırısaq da, yenə də azdır.

*qəhrəmanları tanır, onları öyrənir və fərqləndiririk. Ancaq bu təkcə müharibə vaxtı deyil, hər zaman belə olmalıdır. Hərbiçilər diqqət və qayğı bizim hər birimizin borcudu. Bu həm də bizim öz vicdanımız qarşısında hesabatımızdı. Bu yazımı yazdıǵıma görə Cavid kimi oğullara borcluyam, bu gün rahat şəkildə yaşamaǵımıza görə Cavid kimi oğullara "sağ ol" deməliyik, bu gün azad olunmuş torpaqlarımızda yaşayacaǵımıza görə Cavid kimi oğullara minnətdar olmalıyıq Bəli, bu beldir. Belə də olmalıdır...*

Cavidin şəkillərinə baxıram. Şəkillərdə Cavidin gözləri diqqətimi çəkir. O gözlərdə böyük bir arzu görürəm. O arzu Vətənin bütövlüyü, azadlığı və müstəqilliyidir. İlahi, bir insanın gözlərində bunu bu qədər aydın və asan hiss etmək necə də qəribədi. Axi gözər yalan söyləməz... Cavid Hüseynovun bizə qaytardığı torpaqlarda şəhidlərimizin qanı var. Deməli, o torpaqları bir daha vətən edən Cavid kimi canı ilə, qanı ilə üreklerdə əbədi ünvan salan oğulları. Onları unutmaq olmaz. Bu bizim sonumuz olar. Bu bizim bir millət kimi yox olmağımız olar. Şəhidləri unutmaq -Allahı unutmaqdı...

Düşüncələrimi yazıya köçürüli ancaq Cavidin döyüş yolu, qələbə sevinci, arzuları, xəyalları göz önməden keçir. O anasını bu yerlərə gətirəcəyindən, onları azad etdiyi torpaqlarımızla tanış edəcəyindən danışır. O danışdıqca sanki dünya daha da böyükür, torpaq daha da doğmalaşır, vətən daha da sevilir. Cavid həm də bize Vətənin həqiqi, saf və səmimi sevgisini göstərmış oldu... O bu işi ilə illərin, əsrlərin adamı oldu. Yaşayan, yaşadan və yaşadacaq bir ömürdü- Cavidin ömrü...

*İndi Yaz fəslinin ilk günləridi. Quşların səsi təbiətin gülüşünə qonub sanki. Buludların pambıq kimi göy üzünə sancılması kimi göz oxşayır səma. Küləklərin xoş nəvəzi, Günəşin ilqi nəfəsi duyulur, ağaclar yaşıl libasına qayıdır, ancaq bu gözəlliyi qoruyanlar, bu gözəlliye rəng qatanlar indi aramızda yoxdu. Hərəsi bir evin nəfəsi, bir evin gülüşü, bir evin istisi idi. Onlar öz nəfəsərini, öz gülləşlərini, öz isitiliklərini bu yurd üçün, bu torpaq üçün ayırb getdilər. Bu yurd, bu torpaq, bu Vətən istisindən, gülüşündən, nəfəsindən əziyyət çəkməsin deyə...*

Tural Cəfərli